

GEOLOGİYA**UOT 624.131.1****BÖYÜK QAFQAZIN CƏNUB-QƏRB YAMACININ
İSTİFADƏYƏ YARARLI YERALTI SU EHTİYATININ
FORMALAŞMASININ TƏBİİ AMİLLƏRİ****B.H.QƏLƏNDƏROV, E.A.MƏMMƏDOVA,
Ə.A.MİRZƏYEV, S.İ.ABDULLAYEV***Bakı Dövlət Universiteti**m.esmiralda@yahoo.com*

Məqalədə Böyük Qafqazın cənub-qərb yamacının istifadəyə yararlı yeraltı su ehtiyatının formalasmasının təbii amilləri xarakterizə olunmuşdur. Ayri-ayrı çöküntülərin sululuğu öyrənilmiş, bu çöküntülərdə yayılan yeraltı suların hidrodinamik və hidrokimyəvi xüsusiyyətləri tədqiq edilmişdir.

Açar sözlər: yeraltı su ehtiyatı, süxur kompleksi, geoloji quruluş, quyu, qrunt suları, mineralallaşma dərəcəsi.

Tədqiqat ərazisi Böyük Qafqaz silsiləsinin cənub yamacının ətəyində yerləşmişdir. O çox da hündür olmayan cənuba doğru az mailli, şimaldan Alazan-Əyriçay dağaltı dərəsi, cənubdan Küryanı düzənliyi, qərb və şərqdən isə Alazan və Girdimançay dərələri ilə əhatə olunmuşdur. Ərazi nisbətən ensiz, nisbi uca olmayan, ümumi Qafqaz antiklinal silsilələr, dərələr və çüxurlarla ayrılmışdır. Antiklinal silsilələr əsasən əyalətin şimal və cənub sərhədləri boyu uzanır. Onların arasında iri Areş sinklinal dərəsi keçir.

Ərazinin iqlimi nisbətən quru və çox isti yayı ilə səciyyələnir.

Havanın orta illik temperaturu (1970-2010-cu illər) çöl ərazisində $-13,3 - 13,7^{\circ}\text{C}$ olub, ilin ən isti dövründə - iyul-avqust aylarında, orta aylıq temperatur 27°C -yə çatır. Ən soyuq aylar yanvar – fevraldır. Bu dövrdə orta aylıq temperatur $(-)3 - (+)5^{\circ}\text{C}$ -yə çatır.

Yağışının orta çoxillik (1970-2010-cu illər) miqdarı $439 - 532 \text{ mm}$ təşkil edir. İl ərzində yağıntı qeyri-bərabər paylanır. İlin çox hissəsində düşən yağıntı (yağış) isti aylara, az hissəsində düşən isə qış dövrünə (qar, bəzən yağış) təsadüf edir.

Havanın nəmliyi bütün ərazi üzrə zəif olur. Rayon ərazisində külək çox müləyimdir ($1,0 - 5,0 \text{ m/san}$).

Ərazidə hidroqrafik şəbəkə Alçıqançay, Türyançay, Göyçay, Dəvəbatan-

çay ilə səciyyələnir və Neogen yaşlı dağətəyi çöküntülər ilə dərin çay dərələri ilə kəsilmişdir. Bu çaylar öz mənbələrini Büyük Qafqazın cənub yamacından və Alazan-Öryicay dərəsindən alır. Təkcə Dəvəbatançay öz mənbəyini dağətəyi hissədən götürür.

Ərazinin torpaq və bitki örtüyü iqlim və landşaft xüsusiyyətlərindən asılı olaraq müxtəlifdir. Rayonun şimal-qərb və qərb hissələrində dağ şabalıdı torpaqlar yayılmışdır ki, bu da gilli və karbonatlı sūxurların aşınma-deluvial proseslərə məruz qalması nəticəsində baş vermişdir.

Cənub-şərq istiqamətində torpaq əmələ gətirən çöküntülər və proseslər saxlansa da torpaqların tipi dəyişir və burada şabalıdı və açıq şabalıdı torpaqlar üstünlük təşkil edir.

Ərazidə torpaqların güclü yarğan eroziyası və zəif yuyulma halları müşahidə olunur.

Tədqiqat rayonunda yovşan, şoranotu, gülgün və digər kol bitkiləri yayılmışdır.

Tədqiqat rayonunun geoloji quruluşunda Paleogen, Neogen və Dördüncü dövr çöküntüləri iştirak edir. Neogen çöküntüləri Acinohurun şimal və cənub suayırıcılarının ensiz zolaqlar şəklində yer səthinə çıxdığı yerdə yayılmışdır. Dördüncü dövr çöküntüləri ərazinin çox hissəsini tutur.

Tədqiqat zonasının ən xarakterik xüsusiyyəti qırışılığın xətti olmasıdır. Bir neçə 10 km uzunluğa malik antiklinalın eni çox azdır (3-5 km). Antiklinallar cüt olmaqla qruplaşır.

Tədqiqat ərazisində 5 antiklinal zona mövcuddur ki, o da 31 antiklinal qalxımını birləşdirir. Bu antiklinallar ya müstəqil qırışılıq şəklindədir, ya da qırışılığın oxunda birləşmişdir və onlar şimaldan cənuba doğru aşağıdakı ardıcılıqla yerləşir: Daşuz, Küdbarakdağ, Acinohur-Xoşavand, Kodjaşen-Göyçay və Qaraca-Qaraməryəm.

Ərazidə yerləşən bu qırışılıq zonada ən xarakterik xüsusiyyətlər: qırışılıq zonanın xəttiliyi, böyük uzunluğa və kiçik enə malik olması, bütün antiklinal strukturların assimetrikləyi və paralel yatımıdır.

Bütün antiklinalların cənub sərt maili qanadları qırılmalarla mürəkkəbələşmişdir. Horizontal və şaquli yerdəyişmə amplitudu qırılma istiqamətində şimaldan cənuba doğru azalır.

Eninə qırılmalar ox müstəvisinə doğru çəkilir, onların əyilməsi qırışılığın mailliyinə uyğundur. Qərb hissədə eninə parçalanma müşahidə olunsa da, şərq hissədə bunu müşahidə etmək mümkün deyildir.

Ərazinin səthi tektonik quruluşa uyğun olan eyni relyefə malikdir.

Yevlax-Şəki şosse yolundan şimala Göyçay çayına qədər Amirvan suayırıcısı uzanır. Göyçay çayından suayırıcı şərqə doğru sərt alçalır. Amirvan suayırıcısından cənuba doğru enli Areş muldası yerləşir. Bu mulda Alazan çayından İvanovka kəndinə qədər uzanır. Onun eni çox sabit olub, 10 km-ə çatır, uzunluğu 70 km-dir, səthi şimal-qərbə doğru mailidir. Səthin mütləq qiyməti İvanovka kəndində 750 m, Böyük Areş dərəsində 180 m-dir.

Areş muldası cənubda Kocaşen-Bozdağ suayırıcısının azmaili şimal yamacına keçir. Şimal-qərbdə Alçıqançayın sol sahili boyu və şərqdə Göyçay və Dəvəbatançay çaylarının arasında silsilə iki hissəyə bölünür və silsilənin qolları arasında dərə müşahidə olunur.

Muldanın digər sahəsi Turyançay və Alazan çayları arasında yerləşir. O, Turyançayın sahilindəki yarğanlarla zəif parçalanmışdır. Burada relyef dalgavarıdır. Demək olar ki, dərənin ortasında, şimal hissəyə yaxın şimal-qərbdən cənub-şərqə çox hündür olmayan antiklinal yüksəklik - Orta Qabartəpə uzanır. O, Sarica və Acinohur səhrasını ayırır.

Acinohur ərazisi şimaldan cənuba doğru Alçıqançay, Turyançay, Göyçay və Girdimançayın dərələri ilə kəsilmişdir. Onlar nisbətən ensiz kanyon formasına malik olub, bəzi yerlərdə enlənir və müxtəlif dərəcəli saxlanmış terraslarla malikdir ki, müxtəlif qalınlıqlı allüvial çaqıl-çınqıl çöküntülərindən təşkil olunmuşdur.

Ellüvial-delüvial çöküntülərdə yer səthinə çıxan bulaqlar yeraltı suların lokal yayıldığı ərazini xarakterizə edir. Bu çöküntülərdə yayılmış bulaqların sərfi 1-2 l/san-dir. Bulaqların suyu içməli, şirindir. Onların minerallaşma dərəcəsi 0,3-0,7 q/l-dir. Sular hidrokarbonatlı-kalsiumlu və ya hidrokarbonatlı-kalsiumlu-maqneziumludur.

Allüvial-göl çöküntüləri ərazinin şimal hissəsində yayılmışdır. Suyun minerallaşma dərəcəsi 0,41-0,51 q/l olub, kimyəvi tərkibləri sulfatlı-xlorlu-natriumludur.

Allüvial-prolüvial çöküntülər dağlıq ərazidə yayılmışdır. Onlar dərələrin düzən hissələrində yayılaraq, dərəaltı suları saxlayır. Suların yatım dərinliyi 18 m-dən 45 m-ə qədərdir. Sulu süturların qalınlığı 70-120 m-dir. Onlar gil-qum dolduruculu qayma daş, çaqıl-çınqıl çöküntüləri ilə təsvir olunmuşdur. Bu çöküntülərdə yayılmış qrunt suları dərində yayılmış sularla vahid sulu horizont təşkil edir. Alt Dördüncü dövr çöküntülərinin Abşeron mərtəbəsi ərazinin mərkəzində yayılmışdır. Yeraltı suların minerallaşma dərəcəsi 1,6-2,6 q/l-dir.

Üst Pliosen sulu kompleksi (Abşeron və Ağçaqıl) ərazinin mərkəzində şimal-qərbdən cənub-şərq istiqamətində yayılmışdır. Yeraltı sular zəif minerallaşmaya (1,6-2,5 q/l) və 2-3 l/san sərfə malikdir.

Bu sular Ağçayda 60-84 m, Sarica səhrasında 84-85,6 m dərinliklərdə açılır.

Litoloji cəhətdən Tabaşır çöküntüləri mergellər, qumdaşı, tuflu qumdaşı, əhəngdaşı və gillərin təbəqələşməsindən təşkil olunmuşdur.

Süturların sululuğu əsasən bulaqlarda öyrənilmişdir. Bəzi yerlərdə qazılmış quyular vasitəsilə də Tabaşır çöküntülərinin sululuğu öyrənilmişdir.

Ən sulu süturlar çatlı və karstlaşmış Valanjin mərtəbəsinin Sidorit qumdaşı, Kampan-Santon mərtəbəsinin Tuffogen əhəngdaşı və qumdaşı və s.-dir.

Xalxalçay və Şinçay arasında yüksək sərfə malik bulaqlar əhəngdaşlarında yerləşmişdir. Tabaşır çöküntüləri Dördüncü dövr çöküntülərinin altında yerləşir. Bulaqların sərfi 1-8,0 l/san, daha çox təasadüf olunan sərf isə 2-3 l/san təşkil edir.

Sular içməli olub, şirindir, kimyəvi tərkibi hidrokarbonatlı-kalsiumludur. Ən çox sulu Üst Tabaşırın əhəngdaşlarıdır. Kişçay və Şinçay arasında yerləşmiş Qarabulaq bulağında suyun sərfi 75 l/san təşkil edir. Sular içməlidir, mireallaşma dərəcəsi 0,5-0,7 q/l həddindədir.

Beləliklə, tədqiqat sahəsinin yeraltı su ehtiyatının formalasması çox-amilli prosesdir.

ƏDƏBİYYAT

- Əliyev F.Ş. Azərbaycan Respublikasının yeraltı suları, ehtiyatlarından istifadə və geoekoloji problemlər. Bakı: Çəşioğlu, 2000. 312 s.
- Niftiyev Ş.Y., Əsədova M., Əmiraslanov S.N. Ceyrançöl-Acınohur alçaq-dağlıq zonasının hidrogeoloji-geofiziki şəraitü. Bakı: Mütərcim, 2018, 200 s.
- Böchewer F.M. Теория и практические методы гидрогеологических расчетов эксплуатационных запасов подземных вод. М.: Недра, 1968, 325 с.
- Müseyibov M.A. Azərbaycanın fiziki coğrafiyası. Bakı: Maarif, 1998, 400 s.

ПРИРОДНЫЕ ФАКТОРЫ ФОРМИРОВАНИЯ ЗАПАСОВ ПОДЗЕМНЫХ ВОД ЮГО-ЗАПАДНОГО СКЛОНА БОЛЬШОГО КАВКАЗА, ПРИГОДНЫХ ДЛЯ ИСПОЛЬЗОВАНИЯ

Б.Г.КАЛАНДАРОВ, Э.А.МАМЕДОВА, А.А.МИРЗОЕВ, С.И.АБДУЛЛАЕВ

РЕЗЮМЕ

В статье охарактеризованы природные факторы формирования запасов подземных вод юго-западного склона Большого Кавказа, пригодных для использования. Изучена водоносность отдельных отложений, исследованы гидродинамические и гидрохимические свойства подземных вод, распространенных в этих отложениях.

Ключевые слова: запас подземных вод, комплекс пород, геологическое строение, скважина, грунтовые воды, степень минерализации.

NATURAL FACTORS OF THE FORMING OF THE FIT FOR USING UNDERGROUND WATER STOCKS OF THE SOUTH-WEST SLOPE OF THE GREAT CAUCASUS

B.H.GALANDAROV, E.A.MAMMADOVA, A.A.MİRZAYEV, S.İ.ABDULLAYEV

SUMMARY

Natural factors of the forming of the fit for using underground water stocks of the south-west slope of the Great Caucasus have been define in the article. Hydrodynamic and hydrochemical properties of underground waters spreading in these sediments have been investigated.

Keywords: underground water stock, rocks complex, geological structure, wells, underground water, mineralization degree.

Redaksiyaya daxil oldu: 09.10.2029-cu il

Çapa imzalandı: 24.02.2020-ci il